

Əfsanə Salman qızı Həziyeva<sup>24</sup>**“SİYASI KORREKTÖLİK” ƏSASLI EVFEMİSTİK TERMİNLERİN VƏ ONLARIN KALKALARININ YARANMA SƏBƏB VƏ ŞƏRAİTİNƏ DAİR**

(Colored → Negro → Black → Afro-American terminlarının nümunəsində)

Məlumdur ki, evfemikləşmə özlüyündə mənənin yumşaldılması və ya gizlədilməsinə öks etdirən elə bir dil mexanizmini ehtiva edir ki, bu *zaman dil cəmiyyəti tələblərinin qarşılığında*, yəni *ümumi tendensiyaya uyğun olaraq, siyasi korrektöliyi* izləməli olur. Bununla ehemmən evfemizmər həm mənənin yumşaldılmasına, həm də bəzi hallarda hətta bildirlən nöqtəyi-nazərin “maskalanması”na xidmət edə bilirlər. (kursiv bizimdir. – Ə.H.) [10; 3]. Siyasi korrektölik” və “evfemizm” anlayışlarının korrelyasiyasını izləmiş N.B.Rubinanın da qeyd etdiyi kimi, məhz bu xüsusiyyətinə görə, “siyasi korrektöliyi” dilçilik ədəbiyyatlarında həm də “lingvistik kosmetika” olaraq da adlandırırlar. Məsələn, *invalid “əhil” — handicapped “fiziki və ya əqli çatışmamazlığı olan”* — *disabled “əmək qabiliyyətindən mahrum” — differently-abled “fərqli imkanlara malik” — physically challenged “fiziki imkanları məhdud olan”* terminlərinin nümunələrində dilçi, ingilis dilinin fərqli zaman kəsiklərinə aid evfemikləşmə mərhələlərini nüsal göstərmüşdür. Məsələn: *poor “kasib” — disadvantaged “imkanlardan mahrum, imkanları məhdud” — economically disadvantaged “iqtisadi cəhətdən qorumasız, təminatsız olan”* və ya *poorness “kasılıq” — low income “aşağı gəlir”* korrelyasiyaların timsalında biz, terminoloji evfemizmlərin “fəaliyyət prinsiplərini” izləmiş oluruq [12; 37-41]. O da məlumdur ki, bir necə onillik öncədən *zənci, sikəst, voxşu* və s. ifadələrin işlədilməsi əxlaqi-etiik normalardan kanara çıxmış kimi dəvərləndirilmədi halda, hal-hazırda onları əvəzləmisi olan müasir siyasi korrektölik terminləri: *afro-amerikan, fiziki imkanları məhdud, azəminatlı* və s. terminlər dil norması sayırlar.

Müasir Oerb cəmiyyətlərində sivası korrektölik terminlərinin daha öncəki alternativləri ilə əvəzlənməsi vaxşı halda içtimai qırağın təsdiq olunur ki, bu kimi hallar barədə hüquq-iznibatlı cəza mexanizmləri ilə tədbirlər görüla bilər. Məhz bu səbəbdəndir ki, Y.V.Slyaxtinanın da qeyd etdiyi kimi, Oerb toplumlarında “sivası korrektölik” terminini bəzi hallarda hətta pevorativ konnotasiya qazannmış, bu istiqamətdə ifrata varılmasının *komik aspektləri gülliş hədəfinə cevirlənmişdir*. Bununla belə dilçi, inkişaf etmis Oerb toplumlarda “yüksek seviyyəli təhsil almağı hədəfləvən, vaxsi is imkanlarına ümidi baslışan və ölkəsinin əsl vətəndaşı sayılmaq istəyən istanilən şəxsin” siyasi korrektöliyi izləməsinin labüb olduğunu da vurğulanmışdır [13].

Toleranlılıq ideyalarının tərənnümü, multikultural toplum dəyərlərinin hüquqi-normativ aktlara sırayət etməsi kimi müsbət tendensiyalar, sözsüz ki, təqdirəlayıq haldır. Lakin bəzən ifrat liberalizmə yol açan durumlar da müşahidə olunur ki, bu da insanlar arasındaki real və obyektiv olan irqi, dini, cinsi fərqlərin bir növ “görəmənzlikdən” gəlinməsi kimi dəvərləndirilə bilər. Siyasi korrektöliyin təbiət və sosial iyerarxiya haqqında ənənəvi akademik bilikləri inkar etməsi bəzən elə həddə çatır ki, ümumiyyətələr elmi sistemləşdirilmə və taksonomiyani demək olar ki, mürmünəstiz edir. Məsələn, N.V.Kuznetsova 2012-2017-ci illərdə Fransa Prezidenti olmuş Fransua Ollandın, ümumiyyətələr “irq”, “irqi fərqləndirmə”, “irqlərə görə bölgü” kimi elmi anlayışlardan intimita təklifini şərh edərək bunu, “tamamilə volyuntirst, özbaşına” addım olduğunu vurğulmuş və asas məqsədin Afrika və ərb mənşəli Fransa vətəndaşlarının öz tərəfinə çəkmək intensiyası ilə izah etmişdir [7; 12].

Dil daşıyıcısı olan toplumun bu və ya digər təbiət və ya cəmiyyət hadisəsinə münasibətinin dəyişməsi evfemizmərlə bağlı situasiyada da təsirsiz örtümətir. N.M.Potapovın da haqlı olaraq qeyd etdiyi kimi, dil dinamik inkişaf etdiyi kimi, onun vahidlərinin, o cümlədən evfemizlərin dəyişib inkişaf etməsi və zamanla əvəzlənməsi labüb bir prosesdir [11]. Yəni, əsildən evfemikləşmə bilavasitə cəmiyyət sifarişi ilə gerçələşən bir proses olduğundan, cəmiyyət dəyişikliklərini həssashlıqla əks etdirir və bunu müvafiq nominasiya vahidlərinin yenilənməsi ilə ortaya qoyur. Belə ki, Negro → black → African-American tipli evfemistik keçidlərin izlənilməsi evfemizmin özünün müyyəyen dövr tələbləri qarşılığında yeni evfemizmə ehtiyac duyduğundan ortaya qoyur. Belə ki, Negro “zəngi” termini black “qara” termini ilə əvəzləndiyi vaxtlarda bu evfemizmən kifayət qədər liberal, tolerant termin kimi qəbul edildi. Belə ki, səhəbat afro-amerikan vətəndaşların bütün digər ABŞ vətəndaşları ilə eyni təhsil hüquqlarının bərəqərər olmasından üçün mübariət dövründən gedir.

Məlum olduğuna görə, ümumi adı “Cirmi Krou qanunları” kimi tanınan qanunlar silsiləsinə görə, 1890-1964 illərdə ABŞ-ın afroamerikan vətəndaşları ciddi seqreqəsiyaya məruz qalırdırlar [9]. Qaradərili əhali ağdərili vətəndaşlarla eyni universitetlərdə təhsil almış hüququna, bəzi sosial ortamlarda birgə fəaliyyət göstərmələrinə qəti qadağa qoyulurdu. Qaradərili əhali üçün içtimai nəqliyyatlarda ayrıca yer ayrıldı və onlar ağdərili vətəndaşlar üçün nəzarət tutulmuş yerlərə əylişə bilməzdilər. Məlumdur ki, Martin Lyuter Kingin başlatdığı vətəndaş itaətsizliyi hərəkatının ilk “tətik nöqtəsi” məhz, içtimai nəqliyyatdakı seqreqəsiyalarla bağlı idi. Belə ki, 1 dekabr 1955-ci ildə avtobusdakı ağdərili üçün ayrılmış yerde əyləşdiyinə görə polis məntəqəsinə apanılan Rosa Perkeyə qarşı hüquqi-iznibatlı tədbirlər Alabama Ştatını ayaga qaldırmış və tez bir zamanda etirazlar digər ABŞ ştatlarına da sıçramışdır [6].

Bu gün ingilis ədəbi dilinin normaları tərəfindən kənarlaşdırılmış Negro termini, eləcə də bu terminin dilimizdəki qarşılığı olan *zənci* sözü o dövri üçün, yəni, XIX əsrin sonlarından – XX əsrin 60-ci illərinədək tamamilə normativ leksika kimi səciyyələndirildi. Halbuki, müasir ABŞ və ingilisdilli toplumda artıbu ifadə peyorativ statusu qazanmışdır və onun istifadəsi cinayət təqibinə qədər yol açıb bilən incidentlər yaradıb. Terminoloji seçim məsələlərinə qarşı cəmiyyətin həssashığının gösrəcisi kimi onu qeyd etmək kifayətdir ki, Dünya detektiv

ədəbiyyatının ən parlaq nümayənlərindən sayılan – Aqata Kristinin “10 zənci” (Ten Little Niggers “On balaca zənci”) əsəri yetərincə siyasi korrektöliklə seçilmədiyi üçün dəyişdirilmişdir. Əvvəlcə kitabın adındakı “zənci” termini “hindu” istifalı ilə əvəzlenmişdir (Ten Little Indians “On balaca hindu”). Bir müddət “Ten Little Soldiers” (On balaca əsgər) adı altında çap edildikdən sonra əsər öz yeni adına (And Then There Were None “Və sonra heç kəs olmadı”) “qoşmuşdu” [17].

Siyasi korrektölik tələblərinin qarşılığında mənba dildə Negro “zənci” terminin bir çox mövqelərdə digər analogları ilə əvəzlenmişdir. Bununla belə, Azərbaycan ədəbi dilində hələ də bu termindən istifadə halları mövcuddur. ABŞ-də *səhv ürəvana gedən zənci yeniyetmə ev sahibi tarafından güllələnib...* Qapıya çıxan ev sahibi qarşısında *zəncini* görünəcək silaha el atıb və yeniyetməyə 2 dəfə atəş açıb

[1]. Elmi üslubda və rəsmi-karğızıraq üslublarında *zənci* termininin yalnız müyyəyen istisna hallarında işlədildiyini və bu zaman, əsas etibarla, ABŞ toplumun nümayəndələrindən deyil, daha çox bir irqin – neqroid irqinin nümayəndələrindən bəhs edildiyini təsbit etmək olar.

*Karib donizi adalarında, Venesuela, Braziliya və Qananın etnik tarixində Avropalı mühacirlərin, habelə hindularla yanaşı Afrika mənşəli zəncilərin böyük rolü olmuşdur...* Zəncilər isə, əsasən, ABŞ-də məskunlaşmışdır. Burada zəncilərin sayı təqribən 29 milyondur [4; 23, 44].

Rəsmi məlumatlarda, habelə dövlət nümayəndələrinin çıxışlarında və ya rəsmi dövlət oqanlarını təmsil edən KIV-lərə, demək olar ki, bir qayda olaraq, *zənci* termininin *black, Afro-American* terminlərinin *kalkaları* ilə əvəzləndiyinin şahidi olur. Məsələn: *Afro-amerikalıların tarixi Fevral ayının təqdimatı keçirilib* [2].

Negro → black keçidinə qaydıracaq olavaş edək ki, ABŞ-in afroamerikan toplumunun seqreqəsiyaya uğradığı və öz hüquqları uğurunda mübarizəyə atıldıq bir dövrdə Negro terminini ilə əvəzlənməsi yeterləndir. Ciddi “siyasi korrektölik” addımı id. Lakin zamanla həmin evfemistik əvəzlenmənin (black terminin) özü da “siyasi korrektöliyə” məruz qaldı. Belə ki, afroamerikan əhali onların dəri rənginə görə fərqləndirilməsinin insan ləyaqətinin təhqir edilməsi niyuansını ön plana aldı: əsildə *black* sözünün də etimoloji cəhətdən Negro termin kimi koloristik differensiasiyaya əsaslanması bu yanaşmanı aktivləşdirdi.

“Siyasi korrektölik” terminin öz müasir anımlarında XX əsrin 70-ci illərində siyasi və məsiət leksikonuna daxil olduğunu vurğulayan Coel Bleyfus (Joel Bleifuss) qəbildən ilk yeni terminlər sırasında *black “qara” (“qaradərili” anlamında* - Ə.H.) [15]. Başqa sözə tədqiqatçı, “siyasi korrektölik” terminologiyasının əsl mənada formallaşması tarixində Negro → black keçidinin müstəsna əhəmiyyətini etiraf etmişdi. Black “qara” termininin varianta kimi Black-American “qara amerikalı” terminindən da istifadə edilir.

*Blacks, Black-Americans, African-Americans, and Afro-Americans are terms that are frequently used in magazines, newspapers, and across the internet when referencing black people. (Qaradərili, Qara-Amerikalılar, Afro-Amerikalılar və Afro-Amerikalılar qaradərili insanların istinad edərkən jurnallarda, qəzetlərdə və internetdə tez-tez istifadə olunan terminlərdir)* [19].

Müasir Azərbaycan dilində terminin bu variantının kalkası daha aşağı işlənmə tezliyi nümayiş etdirir: 1961-ci ildə Con F.Kennedi Prezident olanda çox sayıda *qara amerikalı*, xüsusən Çənubda yaşayınlar açıq seqreqəsiyə ilə üzləşməkdə davam edirdilər. *Qara amerikalılar* yeni prezidentdən çox şey gözləyirdilər, seçkida ona dostak vermişdilər, bir sıra mühiim ştatlarda onun qələbəsini təmin etmişdilər [20].

Müasir ABŞ ingiliscəsində artıq *black* termini öz mövqelərini *Africa-American* termini ilə yanaşı, onun ləktonik forması olan *Afro-American* variantı işlədilməkdədir.

*When the National Afro-American Museum and Cultural Center (NAAMCC) opened its doors in 1988, it was in the vanguard by being one of the first national museums dedicated to African American history. (Milli Afrika Amerika Müzesi və Mədəniyyət Mərkəzi (NAAMCC) 1988-ci ildə qapılarını açanda, Afrika Amerika tarixinə həsr olunmuş ilk milli muzeylərdən birinə çevrilərək ön planda idi)* [16].

Müasir internet axaris sistemlərinə verilən sorğular əsasında əminliklə onu demək olar ki, dilimizdə afro-amerikan, afrikan amerikan terminlərinin işləkləyi *qara* və *qaradərili* terminoji paraleliyindən dəfələrlə üstündür.

O da maraqlıdır ki, müasir ABŞ toplumunda ara-sıra səsləndirilən etirazlar otuz ilə yaxın işlənmə tarixindən sonra ədəbi dilinənseqreqəsiyaya məruz qalırdırlar [9]. Qaradərili əhali ağdərili vətəndaşlarla eyni universitetlərdə təhsil almış hüququna, bəzi sosial ortamlarda birgə fəaliyyət göstərmələrinə qəti qadağa qoyulurdu. Qaradərili əhali üçün içtimai nəqliyyatlarda ayrıca yer ayrıldı və onlar ağdərili vətəndaşlar üçün nəzarət tutulmuş yerlərə əylişə bilməzdilər. Məlumdur ki, Martin Lyuter Kingin başlatdığı vətəndaş itaətsizliyi hərəkatının ilk “tətik nöqtəsi” məhz, içtimai nəqliyyatdakı seqreqəsiyalarla bağlı idi. Belə ki, 1 dekabr 1955-ci ildə avtobusdakı ağdərili üçün ayrılmış yerde əyləşdiyinə görə polis məntəqəsinə apanılan Rosa Perkeyə qarşı hüquqi-iznibatlı tədbirlər Alabama Ştatını ayaga qaldırmış və tez bir zamanda etirazlar digər ABŞ ştatlarına da sıçramışdır [6].

Maraqlıdır ki, Azərbaycan dilində işlədilən bəzi pleonastik ifadə formalarına tösdüf edilir. Məsələn: *Bəs görəsən, qara dərili bir afro-amerikan necə oldu ki, bu qədər uğur qazana bildi? Özü də prezident kimi...* [22]. Ehtimal ki, belə dəqiqişdiricili terminoloji “təhcizat” yə vərmiş müəlliflər də, Afrika qıtasiından şəxslərin hamisinin zənci irqinə məxsus olmayacağı gerçəkliliyin istinad edirler.

Yekun olaraq onu qeyd edək ki, artıq Azərbaycan terminoloji sistemində “zənci mədəniyyəti”, “zənci folkloru”, “zənci müsiqisi” kimi termin birləşmələri demək olar ki, sixşdırılıb çıxarılmışdır.

Bu terminin afro-amerikanların ləyaqətinə təhqir kimi qiymətləndirildiyinə duyarlı yanaşan Azərbaycan ziyanlıları mənimənliş digər kalkalardan (*qara, qaradərili, Afro-American, Afrikan Amerikan*) istifadəyə üstünlük

<sup>24</sup> AMIU, baş müəllim, efсанеhezyeva@mail.ru

verirler. Bu məqamda V.M.Leyçikin beynəlxalq terminoloji sistemdə termin variantlılığı ilə bağlı durumla əlaqədar dəyərləndirməsini xatırlatmaq yerinə düşərdi. Belə ki, dilçi "son dövrlərdə terminoloji unifikasiya üçün seçilmiş terminlərə irali sürətlen tələblərin daha az ciddiliklə seçildiyini və bu səbəbdən də, yetərinə semantik və formal variantların (yəni, terminoloji sinonimlərin, morfo- və fonovariantlarının) istifadə edilməsinin, bir növ, "qanuniləşdiyi" vurgulanmışdır [8; 209].

XIX əsrdə **Afrikalı-Amerikalı müsikiçilərin çoxu yalnız bəyaz oynayardı, bəziləri də klassik musiqi ifa edir** və Avropa harmoniyasını öyrənirdi [5]; İndi Amerikanın ağ gəncləri **afrikan amerikalının pop mədəniyyətinə baş ayırlar** [3].

Sözsüz ki, belə həssas yanaşmada həm Azərbaycan xalqının genetik kodunda başqa xalqlara, mədəniyyətlərə hörmət əsası davranış modelinin kodlaşması və eləcə də ölkəmizdə aparılan multikulturalizm ideoloji bazılı siyaset həlledici rol oynamışdır.

#### **İstifadə edilmiş adəbiyyat**

1. Günahsız zənci güllənləib: [Elektron resurs] / 19.04.2023. URL:<https://sheng.az/hadise/224953>
2. Afro-amerikalıların tarix. Fevral aymın təqdimat keçirilib: [Elektron resurs] / – Fevral 27, 2018. URL:<https://modern.az/az/news/158440/afro-amerikalilarin-tarixi-fevral-ayinin-tedqimati-keccedilirlib>
3. Пессонов, М. Азербайджан мədəniyyəti: ətəkarlı dialog və mədəni dayarların təbliğində oynadıgi rol: [Elektron resurs] / Dövlət idarəciliyi. – № 2. –s. 223-232 URL:[https://www.elibrary.az/docs/final/m/2016\\_641.htm](https://www.elibrary.az/docs/final/m/2016_641.htm)
4. Quliyeva N.M. "Etnografiya və Etnologiya" (dars vəsaiti). Bakı:ADPU naşriyyatı, 2009, 157 sah.
5. Lopez, C. 30-ən görkəmlü və populyar musiqi növü: [Elektron resurs] Warbletoncouncil. – 19 iyul, 2021. URL:<https://az.warbletoncouncil.org/tipos-de-musica-763#menu-4>
6. Буланов К. Мартин Люттер Кинг: история борьбы <http://www.tvc.ru/news/show/id/59286>
7. Кузнецова Н.В. Феномен политкорректности и основания его формирования в современном политическом дискурсе., автореферат диссерт.. канд. филол. наук., Улан-Удэ – 2017, 23 с.
8. Лейкин В.М. - Терминоведение. Предмет, методы, структура. Терминоведение. Предмет, методы, структура, Изд. 2-е, испр. и доп., М.: КомКнига, 2006., 256 с.
9. Нитобург Э. США: цветной барьер в прошлом и настоящем // Новая и новейшая история, № 2, 199 <http://vivocco.astronet.ru/VV/PAPERS/HISTORY/NITOBURG.HTM>
10. Порохницкая Л.В. Концептуальные основания эвфемии в языке (на материале английского, немецкого, французского, испанского и итальянского языков); автореф. дис. ... д-ра филол. наук. М., 2014. 47 с.
11. Погапова Н.М. Эвфемизмы в языке и речи на материале англоязычного делового дискурса, диссер... канд. филол. наук., Москва, 2008, 165 с. <http://www.dissertac.com/content/evmizmy-v-azyke-i-rechi-na-materiale-angloyazychnogo-delovogo-diskursa>
12. Рубина Н.Б. «Эвфемизм» и «политическая корректность» в современном английском языке // Вестник РУДН, серия Лингвистика, 2011, № 4, с.37-41, <http://journals.rudn.ru/linguistics/article/view/File/97879238>
13. Шлыктина Е. В. Языковой аспект политкорректности в английской и русской культурах, диссер... канд. филол. наук., Ярославль, 2009, 213 с. <http://www.dissertac.com/content/vazkovoi-aspekt-politkorrektnosti-v-angloazychnoi-i-russkoj-kulturakh>
14. Don't Call Me African-American <https://newafricanmagazine.com/regions/diaspora/dont-call-me-african-american/>
15. Joel Bleifuss. A Politically Correct Lexicon. Your 'how-to' guide to avoid offending anyone // In These Times, February 21, 2007. <http://inthesetimes.com/article/3027/a.politically.correct.lexicon>
16. Powell, L. Rhythm of Revolution' kicks off museum reopening Saturday: [Electronic resource] / – May 11, 2021.
17. Sadie Stein. Mystery // The Paris Review, February 5, 201 <https://www.theparisreview.org/blog/2016/02/05/mystery>
18. URL: <https://www.dayton.com/what-to-do/national-african-american-museum-and-cultural-center-reopens-with-new-exhibit/OVOH7CP6WRH6BF3L64IRZUFCOYA/>

#### **МОНВӘЛӘР:**

19. <https://blackthen.com/black-african-american-afro-american-black-american/>
20. <http://www.anl.az/down/megale/525/2014/avqust/388316.htm>
21. <http://www.anl.az/down/megale/salqebhesi/2016/iyul/501044.htm>
22. <https://azvision.az/news/103846/abs-in-butun-prezidentleri-bir-nesilendirdir-dosye.html>

**Ключевые слова:** «политическая корректность», термины, калька, цветной ,  
→нegr→чёрный→афроамериканец

**Key words:** political correctness, Colored→ Negro→black→Afro-American

#### **О факторах и условиях образования эвфемистических терминов «политкорректности» (на основе примеров: *Colored → Negro → Black → Afro-American*)**

#### **РЕЗЮМЕ**

В статье исследуются термины политкорректности. В рамках исследования рассматривается терминологический переход: **Colored → Negro → Black → Afro-American**. Известно, что начиная с 60-ых годов XX века, в связи с появлением тенденции «политкорректности», в американском варианте английского языка произошли замены терминов. Данная тенденция оставила свой след в деле номинации афроамериканского населения.

Известно, что во времена рабства в южных штатах США афроамериканскоe население называли **colored**. Далее этот термин был заменен термином **Negro**. В 60-ые годы XX века произошла еще одна замена **Negro→Black**. После обращения Дж. Джексона в 1988-ом году и этот термин был заменён терминами: **African-American**, **Afro-American**. Наши исследования дали возможность установить факт использования калек всех этих терминов в литературном азербайджанском языке. Также установлено что, эти термины демонстрируют разные уровни функциональности и частоты использования. Можно с уверенностью сказать что, в последние годы для различных стилей литературного азербайджанского языка характерно использование вариантов кальки термина **Afro-American**.

On the factors and conditions for the formation of euphemistic terms "political correctness"  
(based on examples: Colored → Negro → Black → Afro-American)

#### **SUMMARY**

The article explores the terms of political correctness. The study considers the terminological transition: Colored → Negro → Black → Afro-American. It is known that since the 60s of the XX century, in connection with the emergence of the trend of "political correctness", in the American version of the English language there have been replacements of terms. This trend has left its mark on the nomination of the African American population.

It is known that during the time of slavery in the southern states of the United States, the African American population was called colored. Further, this term was replaced by the term Negro. In the 60s of the XX century, there was another replacement Negro → Black. After the appeal of J. Jackson in 1988, this term was also replaced by the terms: African-American, Afro-American. Our research made it possible to establish the fact of the use of cripes of all these terms in the literary Azerbaijani language. It has also been found that these terms demonstrate different levels of functionality and frequency of use. It can be said with confidence that, in recent years, various styles of the literary Azerbaijani language have been characterized by the use of calque variants of the term Afro-American.

**Rəyçi:** dos. A.C.Məmmədova